



Azadlığı istəmirəm
Zərrə-zərrə, qram-qram
Qolumdakı zəncirləri qıram gərək
Qıram! Qıram!
Azadlığı istəmirəm
Bir həb kimi, dərman kimi
İstəyirəm səma kimi,
Günəş kimi,
Cahan kimi.
Xəlil Rza ULUTÜRK

Günel Abbas

*Odur, yanır dan yeri...
Addimla günəşlə tən.
Torpaqdan başlananır, yox,
Kişi qanındaki qeyrət selindən,
Səndən başlanır Vətən.
Məndən başlanır Vətən!*

Şairin bu misralarından sonra səsinə minlərlə, milyonlarla Vətən sevdalısı səs verdi. Həmin dövrə mübariz çixışlarına, meydani azadlıq ruhu ilə dalğalandığına görə zindana atılsa da, sənədlə-sübütlu memuar yazılarını işq üzüne çıxardı, millətin istiqlalına yetişdi. Heç şübhəsiz, bu, hər inqilabçı şairə qismət olmayırdı. Ancaq bir məqam daha çox təessüf doğurur ki, istiqlaliyyət uğrunda qılından kəsərlə misraları ilə döyüşüb, mübarizə aparmış azadlıq aşığına istiqlal şairi olmasını rəsmən təsdiqləyən İstiqlal ordeni ilə təltif olunmasını görmək qismət olmadı.

Buna baxmayaraq şair özünün və sözünün əbədi olacağına bütün varlığı, şüuru ilə əmin idi. Təbii ki, bu da Vətənə, xalqına, torpağına bağlılığını görədi.

Böyük mücahidin həyatı...

Bu gün ondan söz aćmağımız təsa-

düfi deyil. Çünkü bu gün Azərbaycan ədəbiyyatının ölməz siması Xəlil Rza Ulutürkün 91-ci ildönümüdür. O, 1932-ci il oktyabrın 21-də Salyanda anadan olub. 1949-1954-cü illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil alıb. 1950-1960-cı ildə Azərbaycan Pedaqoji Universitetində baş müəllim kimi fəaliyyət göstərib. 1959-cu ildə Bakıda Azərbaycan Dövlət Pedaqoji İnstitutunun aspiranturasında təhsilini davam etdirib.

Təqiblərə görə universitetdən uzaqlaşdırıldı...

Xəlil Rza Ulutürk 1984-cü ildə “Ömürdən uzun gecələr”, “Qardaşlıq çələngi” kitablarını yazıb. İctimai görüşlərinə görə təqiblərə məruz qalan şairi Azərbaycan Pedaqoji Universitetindən uzaqlaşdırırlar. Sonralar onu, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutuna dəvət edirlər. Burada o elmi-tədqiqat işi və bədii yaradıcılıqla məşğul olur, azadlıq mübarizəsini davam etdirir.

Vətəni üçün canından pay verən, vətənpərvər şair “Təbriz yenə doğular”, ancaq vətən əldən getməməlidir” - de-

Səndən başlanır Vatan!

Milli-demokratik hərəkatımızın yorulmaz mücahidi - Xəlil Rza Ulutürk 91

yərək, odlu-alovlu çıxışları ilə həmişə düşmənə qarşı nifrətini bildirib. Təsadüfi deyil ki, ona istiqlalın alovlu şairi deyirdilər.

1990-cı il 20 Yanvar hadisələrinə, rus qoşunlarının günahkar insanları tankların altına salmasına yenə öz çıxışları, şeirlərilə kəskin bir dille cavab verən Ulutürk zirvəsi saflıqla, ədalətlə qazanılan zirvədir. Bu zirvəyə çatmaq üçün Vətənini, xalqını Xəlil Rza Ulutürk kimi sevmək lazımdır. Əsərlərində Vətən sevgisi, düşmənə nifret, xalqın azadlığı, bütün zəncirləri məhv edərək birgə ol-

qəlbindən axıb gələn hissələrlə yazıb.

Xəlil Rza Ulutürkün həyat yoldaşı Firəngiz xanımın dilindən:

“Xəlil Rzaya 80-ci illərdə millətçi damgası vurmaq isteyirdilər. Xalqın azadlığını istədiyinə görə şair bir çox məhrumiyətlərə məruz qalıb. Şair çıxış edərək bir çoxları zalı tərk edir, onu “dəli” adlandırırlar. Ancaq Heydər Əliyev ona “Sən millətçi deyil, xalqın şairi” deyir.”

Xəlil Rza Ulutürk haqqın, ədalətin öz yerini tapmasına isteyirdi. O, xalqın haqsız yerə qırğınlara, təhqirlərə, güllə-

yasının şairi idi. O isteyirdi ki, türklər bir yumruq kimi birləşsinlər.

Vətənpərvəlik ruhunu oğluna da aşılayan istiqlaliyyət şairi Xəlil Rza vətən yolunda oğlunu və özünü fəda etdi. Şairin oğlu Təbriz Xəlilbəyli 1992-ci il Daşaltı əməliyyatında qəhrəmancasına şəhidlik zirvəsinə ucalır. Təbriz Xəlilbəyli anadan olanda “Oğul həsrəti” şeiri yazan şair bəlkə də oğlunun vaxtsız gedəcəyini öncədən duymuşdu.

Xəlil Rza 1990-cı il yanvarın 26-da SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşları tərəfindən həbs edilib

Moskvaya -Lefortovo həbsxanasına göndərilir. Aramsız sorğu-sual, ağır ittiham şairin iradəsini qıra bilmir. 8 ay 13 gün öz mühitində təcrid olunmuş şair Lefortovo gündəliyini, 200-dən çox şeir, poemə və məktubunu qələmə alır. 1990-cı il oktyabrın 9-da Moskvadan Bakıya götürülür və bir ay məhkəmə prosesindən sonra azadlığa buraxılır. Ancaq həbsdə şəkər xəstəliyinə tutulan şairin 1994-cü ildə vəziyyəti ağırlaşır və iyul ayının 22-də vəfat edir.

Xəlil Rza poeziyası gələcək nəsillər üçün bir xəzinədir. Onun mübarizliyi, mərdliyi hamının yaddaşında qalıbdır. Bu gün onun arzuları həyata keçib. Vətənin igid oğulları Qarabağımızı azad edib. Azərbaycan müstəqildir, azaddır. Ona görə də fəxrə deyə bilərik ki, Xalqın mərd, mübariz oğlu, tarixdə iz qoyan sənətkar, türk dünyasının gənəsi! Milli Qəhrəman atası! Ölməz şair Xəlil Rza Ulutürk.



maq arzusu ön planda olan şair hər misrasını ötəri hissələrlə deyil, ürəyindən,

yə tuş gelməsinə etirazını bildirirdi.
Xəlil Rza Ulutürk ümumi türk dün-